



№ 154 (9609) 24 iyul 2024-cü il ÇƏRŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Uzaqqörenlik

**İlham Əliyevin
atdığı addımlar
həm bu günə,
həm də gələcəyə
hesablanır**



Azərbaycan Prezidenti İlham Əliyev həm də bütün dünyada sözünün sahibi olan lider kimi tanınır.

Həmişə də dediyini edib!

Bir qarış torpağımızı kimseyə güzəşə getməyəcək, Azərbaycanın orasında ikiinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik, - demişdi!

Dedi və etdi!

Torpaqlarımızı erməni işgalindən azad edəcəyik, - demişdi!

Dedi və etdi!

Məcburi köçkünləri doğma el-obalarına qaytaracaq, - demişdi!

Artıq böyük qayıdış başlayıb və sürtələ davam edir!

Cənab İlham Əliyev Azərbaycan xalqına "Qarabağı yeniden tikib-quracaq, cənnətə çeviriəcəyik" - vədinə də verib.

Bu sözünə de layiqince əməl edir.

Qarabağ və Şərqi Zəngəzur özü boyda tikinti meydannına çevrilib!

Bu ərazilərdə aparılan inşaat işləri, gerçəkləşdirilən layihələr gölöcəy ünvanlanıb:

- Müasir, hər cür şəraitə olan rahat evlər və binalar tikilir;
- "Smart" tipli yaşayış məntəqələri salınır;
- Yeni yollar çəkilir, körpülər, vladuklar atılır, tunellər qazılır;
- İndiñen beynəlxalq turizmin inkişafına xidmət edən infrastruktur yaradılır; yeni iş yerləri açılır;
- "Yaşıl enerji" istehsalı diqqət mərkəzində saxlanılır.

Bir sözlə, gölöcəyin işləri indiñen görülür, dünyanın həsənə aparanğı kondolor, qəsəbələr, şəhərlər, qurğular dalbadal həyat vəsiqəsi qazanır!



- Azərbaycan iqtisadi imkanları ilə güclüdür!
- Azərbaycan siyasi nüfuzu, dünyadakı mövqeyi ilə güclüdür!

- Azərbaycan etibarlı dostları, sadiq tərəfdəşləri ilə güclüdür!
- Azərbaycan qüdrətli, qalib ordusu ilə güclüdür!

Azərbaycan qotiyətti, uzaqqören, atlığı hor addımdında tokca bu günümüzü devil, sabahı gölöcəyi görəməyi bacaran rəhbər, sərkərdəsi ilə güclüdür!

Konarda özüñə arxa axtaran, nisyo silah alan, ianələr he-sabına yaşıyan, orasında bir dövletin hərbi bazası olduğu halda başqa bir dövletin osğorları ilə birgə talimlər keçən, re-vansızlı hissə ilə yaşıyan Ermənistandan bunu yaxşı bilməli və yadında möhkəm saxlamalıdır!

Azərbaycan atlacaq her bir addıma, baş vero biləcək hər bir xəyanət hərəkətlərinə iştirak edən, həm də hərtorofli şəkil-də hazırlıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə dəfələrlə xəbərdarlıqlarını edib!

Biz sülh istəyirik!

"Demir yumruq" isə hər an hazır vəziyyətdədir!



Azərbaycanın məqsədi COP29-un həmrəylik tədbiri olmalıdır



Qərb regionda sülhə əngəl törədir

Avropa İttifaqı Şurasının Ermənistana hərbi yardım qərarı bölgədə destruktiv fəaliyyətə xidmət edir

Azərbaycanla Ermənistana arasında mü-nasibətlərin normallaşması istiqamətində barışmaq istəyə bəzi dairələri daha da təşvi-sə salıb. Elə buna görə dərhal fəaliyyətə keçərək Ermənistani yenidən silahlanma-va-reşəna sürüklemək yolunu tutublar.

Ermənistani silahlandırmışla Cənubi Qafqazda yeni münaqış ocağının yara-dılmışında en çox canfəsənlər göstərən, Qərb tərəfindən önen atılan isə Fransadır. Öten ay Ermənistanın müdafiə naziri Süren Papikyan və fransalı homkarı Sébastien Lekornu arasında imzalanın hərbi əməkdaşlığı dair sonodlu paketi də bu-nu təsdiqləyir. Müqavilə iki dövlət arası "Bastion" çoxməqsədli zirehli avtomobillərin, hem də "Caesar" özüveri-yən artilleriya qırğularının alqı-satışını nəzərdə tutur.



Həqiqət ən böyük dəyərdir

Yalan məlumatlar, dezinformasiya bu gün bütün ölkələri təhdid edən problemdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki program xarakteri nitqi, həm forumun mövzusunu tam məhiyyəti üzrə anlaşıma, həm də bu gün regionda və ümumun dünyamızda baş verənlər haqqında nöticə çıxarmağa, proseslərin axarını görməyə kömək görəstir.

Yalan məlumatlar, dezinformasiya haqqında eşidənə, bolca də çoxumuzu elə gelir ki, bu, müasir dövrümüzün problemdir. Bu problemən informasiya-komunikasiya texnologiyalarının sırtlı inkişafı zəminində ortaya çıxdığını düşünürük.

Azərbaycan ətrafında qurulan informasiya blokadasını, ölkəmiz işğala məruz qaldığı halda işgalçı ilə bərabər tutulması, haqqımızda natəman, qeyri-dəqiq məlumatların verilməsini, getdikəcə güclənərək inkişaf edən müsteqil dövlətimizin nəlliyyətlərinin gözdən salınması cəhdərlərim hər birimiz yaxşı xatırlayıraq.



Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesindən 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərar alırmışdır:

1. Müyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sedr də daxil olmaqla 5 (beş) üzvən ibarət Müşahidə Şurası yaradılır;

1.2. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti cari rəhbərliyi 3 (üç) üzvən ibarət İdarə Heyəti həyata keçirir.

2. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sedr də daxil olmaqla 5 (beş) üzvən ibarət Müşahidə Şurası yaradılır;" Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi 3 (üç) üzvən ibarət İdarə Heyəti həyata keçirir;

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi 3 (üç) üzvən ibarət İdarə Heyəti həyata keçirir;

3.1. Bu Nizamnamə ilə müyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmek;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin solahiyətinə aid olan məsələlərlə Azərbaycan Respublikasının təsdiqüyü öhdəliklərinə yerinə yetirilməsini tömin etmek;

3.1.3. inzibati xəta olamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının inzibati Xəzər Tələbələr Məcləssinə uyğun olaraq tədbirlər görmək, cinayət olamətləri olduqda iso adımları üzrə mülmət vəzifələri:

3.1.4. ümumi təhsil pilləsində təhsilşəhərlərin yenek attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrindən ali təhsilin bəkalavriat və magistratura (əsas (baza ali) təhsil təhsili və rezidentura) soviyyətələrə, bəkalavriat soviyyəsində hazırlıq qruplarına mərkəzləşdirilməsi qaydada tələb qəbulunu həyata keçirmək;

3.1.5. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrindən ali təhsilin bəkalavriat və magistratura (əsas (baza ali) təhsil təhsili və rezidentura) soviyyətələrə, bəkalavriat soviyyəsində hazırlıq qruplarına keçid ballarını, bəkalavriat soviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrindən buraxılış imtahanları keçirilənlərə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılıqlaşdırılmış müyyən etmek;

3.1.6. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bəkalavriat soviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanları keçirmək;

3.1.7. "Müsahibədən təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşəkar müsahibə sertifikatının verilmesi məqsədilə imtahanlar keçirmək və imtahanlardan müvafiq şəxslər sertifikat vermek;

3.1.8. "Şirət fəaliyyəti haqqında" və "Aqrar siyorta haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, peşəkar müsahibə sertifikatının verilmesi məqsədilə imtahanlar keçirmək və imtahanlardan müvafiq şəxslər sertifikat vermek;

3.1.9. "Avtomobil noqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi hazırlığın və tədrisin növbəti dərəcəsi dərəcəsi təqdimləndirməni həyata keçirmək;

3.1.10. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qiymətləndirmə fəaliyyəti ilə möşəfliq təqdim etmək üçün ixtisas imtahanları keçirmək və imtahanlardan müvafiq şəxslər sertifikat vermek;

3.1.11. Azərbaycan Respublikasının torfdar çıxıduq beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası votondaşlarının xərici dövlətlərinə ali təhsil müəssisələrinə, əcnəbilərinə və votondaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına ali təhsil müəssisələrinə tələb qəbulunu həyata keçirmək;

3.1.12. yenidən təhsili vəzifələri ilə bağlı ixtisas təhsili müəssisələrinin V-XI sinif şagirdləri arasında monitöring imtahanları keçirmək;

3.1.13. imtahanları üzrə qəbul proqramlarını hazırlamaq və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılıqlaşdırılmış təhsil etmek;

3.1.14. ölçüm-qiyətməldən sonra materialların nümunələri ray bildirmək üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etmek;

3.1.15. təhsil müəssisələrinin qəbul göstəricilərinə və ixtisasları elan etmək, sonadən qəbul və imtahanları keçirmək və imtahanlardan müvafiq şəxslər qəbul etmək, sonadən qəbulu təşkil etmək;

3.1.16. tələb qəbulu ilə bağlı bütün təşkilatlı və metodik işləri aparmaq, program və texniki təminatı layihələndirmək və tətbiq etmək;

3.1.17. abiturientlərin biliyinin qiymətləndirilməsinə həyata keçirmək;

3.1.18. Azərbaycan Respublikasının Prezidentinə tələb qəbul ilə, dövlət qulluğu qəbulla və inzibati vəzifələrinin tətbiq etməsi ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim etmek;

3.1.19. qəbul kampaniyasının keçirildiyi müddədə müxtəlif bölgələrdə senod qəbulu komissiyaları yaratmaq və onların fəaliyyətinə nəzarət etmək;

3.1.20. abiturientlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər torfordan qəbul prosesi və ümumi təhsil pilləsində təhsilşəhərlərin yenek attestasiyası zamanı yerləşməsi ilə bağlı təqdimat və məlumat halları barədən tətbiq etmək;

3.1.21. müasir informasiya texnologiyaları tətbiq etmək, tələbələr və magistrlerin tətbiq etməsi və resursları formallaşdırmaq və onları tətbiq etmək;

3.1.22. peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrinin bitirmiş şəxslərin tətbiq etməsi və qaydada aparmaq;

3.1.23. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil funlari üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəzifələrinin və digər tədris-metodik vəzifələrin Azərbaycan Respublikasının səfəri və osasında elmi-metodik monitorinqini həyata keçirmək;

3.1.24. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qullüğündən qəbul və dövlət qullığında fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tətbiq etməsi üçün keçirilməsi təhsil etmek;

3.1.25. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyətinə təsdiq etmək;

3.1.26. bu Nizamnamə ilə müyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək;

3.2. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmek;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin solahiyətinə aid olan məsələlərlə Azərbaycan Respublikasının təsdiqüyü öhdəliklərinə aid olmaqla 5 (beş) üzvən ibarət Müşahidə Şurası yaradılır;

3.1.3. Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin (o cümlədən sədrərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.1.4. yenidən təhsili vəzifələri ilə bağlı ixtisas təhsili müəssisələrinin V-XI sinif şagirdləri arasında monitöring imtahanları keçirmək;

3.1.5. imtahanları üzrə qəbul proqramlarını hazırlamaq və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılıqlaşdırılmış təhsil etmek;

3.1.6. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi hazırlığın və tədrisin növbəti dərəcəsi dərəcəsi təqdim etmək;

3.1.7. "Müsahibədən təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşəkar müsahibə sertifikatının verilmesi məqsədilə imtahanlar keçirmək və imtahanlardan müvafiq şəxslər sertifikat vermek;

3.1.8. "Şirət fəaliyyəti haqqında" və "Aqrar siyorta haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, peşəkar müsahibə sertifikatının verilmesi məqsədilə imtahanlar keçirmək və imtahanlardan müvafiq şəxslər sertifikat vermek;

3.1.9. "Avtomobil noqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi hazırlığın və tədrisin növbəti dərəcəsi dərəcəsi təqdim etmək;

3.1.10. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qiymətləndirmə fəaliyyəti ilə müşəfələq təqdim etmək üçün ixtisas imtahanları keçirmək və imtahanlardan müvafiq şəxslər sertifikat vermek;

3.1.11. Azərbaycan Respublikasının torfdar çıxıduq beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası votondaşlarının xərici dövlətlərinə ali təhsil müəssisələrinə, əcnəbilərinə və votondaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına ali təhsil müəssisələrinə tələb qəbulunu həyata keçirmək;

3.1.12. yenidən təhsili vəzifələri ilə bağlı ixtisas təhsili müəssisələrinin V-XI sinif şagirdləri arasında monitöring imtahanları keçirmək;

3.1.13. imtahanları üzrə qəbul proqramlarını hazırlamaq və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılıqlaşdırılmış təhsil etmek;

3.1.14. ölçüm-qiyətməldən sonra materialların nümunələri ray bildirmək üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etmek;

3.1.15. təhsil müəssisələrinin qəbul göstəricilərinə və ixtisasları elan etmək, sonadən qəbul və imtahanları keçirmək və imtahanlardan müvafiq şəxslər qəbul etmək, sonadən qəbulu təşkil etmək;

3.1.16. tələb qəbulu ilə bağlı bütün təşkilatlı və metodik işləri aparmaq, program və texniki təminatı layihələndirmək və tətbiq etmək;

3.1.17. abiturientlərin biliyinin qiymətləndirilməsinə həyata keçirmək;

3.1.18. Azərbaycan Respublikasının Prezidentinə tələb qəbul ilə, dövlət qulluğu qəbulla və inzibati vəzifələrinin tətbiq etməsi ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim etmek;

3.1.19. qəbul kampaniyasının keçirildiyi müddədə müxtəlif bölgələrdə senod qəbulu komissiyaları yaratmaq və onların fəaliyyətinə nəzarət etmək;

3.1.20. abiturientlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər torfordan qəbul prosesi və ümumi təhsil pilləsində təhsilşəhərlərin yenek attestasiyası zamanı yerləşməsi ilə bağlı təqdimat və məlumat halları barədən tətbiq etmək;

3.1.21. müasir informasiya texnologiyaları tətbiq etmək, tələbələr və magistrlerin tətbiq etməsi və resursları formallaşdırmaq və onları tətbiq etmək;

3.1.22. peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrinin bitirmiş şəxslərin tətbiq etməsi və qaydada aparmaq;

3.1.23. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil funlari üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəzifələrinin və digər tədris-metodik vəzifələrin Azərbaycan Respublikasının səfəri və osasında elmi-metodik monitorinqini həyata keçirmək;

3.1.24. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qullüğündən qəbul və dövlət qullığında fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tətbiq etməsi;

3.1.25. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyətinə təsdiq etmək;

3.1.26. bu Nizamnamə ilə müyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək;

3.2. Mərkəzin vəzifələri və hüquqları

3.1.1. qabaqcıl



Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fermanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fermanı

Əvvəli 2-ci səh.

4.23. İdarə Heytinin vozifələri aşağıdakılardır:

4.23.1. Mərkəzin fəaliyyətinin təşkil etmək;

4.23.2. Şurannın qarşalarını icra etmək;

4.23.3. Nizamnamo ilə müyyən edilmiş vozifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermek və sonərlər töqdim etmək;

4.23.4. aidiyoti şəxslərə dəyəri Mərkəzin aktivlərinin 5 faizində hissəsinə təşkil eden eqdin bağlanması haqqında qarar qəbul etmək;

4.23.5. Mərkəzin strateji möqsədlərinin və planlarının, habelə bütçəsinin icrasına nəzarət etmək;

4.23.6. bu Nizamnamonin 3.1.47-ci yarımbeeldəndə nəzərdə tutulan vəsaitdən təyinatı üzrə semərəli istifadə olunmasına tömin etmək;

4.23.7. cari və operativ məsələlərə barədə Şurani mülmətləndirmək;

4.23.8. İdarə Heytinin üzvünlərinin müraciətlərini baxmaq və qarar qəbul etmək;

4.23.9. bu Nizamnamonin 3.1.1-ci və 3.2.1-ci yarımbeeldəndən nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.23.10. Şurannan və İdarə Heytinin solahiyətlərinə aid edilməyən bütün digər məsələlərə barədə qarar vermek;

4.24. İdarə Heytinin sədri aşağıdakı vozifələri yerinə yetirir:

4.24.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik etmək;

4.24.2. İdarə Heytinin fəaliyyətinin təşkil edir, iclaslarının gündöndəni müyyənşədirir və iclaslara sədrik edir;

4.24.3. öz töşəbbüs ilə, İdarə Heytinin digər üzvünləri və ya Şurannan töşəbbüs ilə İdarə Heytinin iclaslarını çağırır;

4.24.4. öz töşəbbüs ilə, habelə İdarə Heytinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heytinin iclasında iştirak etməyə davət edir;

4.24.5. Mərkəzin fəaliyyətinin təşkil ilə əlaqədar icrası məcburi olan daxili səroncamları və emrlər verir;

4.24.6. Mərkəzin fəaliyyətin istiqamətlərini dair qəbul olunmuş aktlarda təşkil edir, xoxlayır və bunu nəzarəti həyata keçirir;

Azərbaycan Respublikası Prezidentinin Fermanı

4.24.7. özünü və Mərkəzin struktur bölmələrinin vozifəli şəxslərinin qanunvericiliyə zidd olan qarşalarına tələb edir;

4.24.8. müyyən edilmiş struktur, omeyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərcər smetasını təsdiq edir;

4.24.9. Mərkəzin işçilərinin vozifə maşasının, vəzifə maşasına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.24.10. bu Nizamnamədə müyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümləden onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər quşrumuların işçilərinin (tosorfürt comiyətərlərindən isə yalnız rəhbərlərin) vozifəyə təyin və vozifədən azad edilməsi, onlar barəsində həvəsli dərman və intizam təbəhi tədbirləri təhlükəsiz barədə qarar qəbul edir;

4.24.11. Mərkəzin omlakından bu Nizamnamədə nozorda tutulmuş möqsədlərə uyğun istifadə olunması na佐rot edir;

4.24.12. bu Nizamnamədə müyyən edilmiş solahiyətlərin çərçivəsində Mərkəzin adından omeliyatlı apar, müqavilələr bağlayır və onları yerinə yetirilməsi tömin edir;

4.24.13. Mərkəzin fəaliyyətin istiqamətləri ilə bağlı məşvərəti komitələr vo işçi qrupları yaradır;

4.24.14. Mərkəzin fəaliyyətin istiqamətləri üzrə dövlət sənədinin və məxfilik rejimini, habelə qanuna qorunan digər məlumatların mühafizəsi üçün zorlu tədbirlər görür;

4.24.15. Mərkəzə kərgüzarlıq və arxiv işinin aparılması tömin edir;

4.24.16. Mərkəzə müraciətlərə baxımları və vətəndaşların qobulunması tömin edir;

4.25. İdarə Heytinin üzvləri:

4.25.1. İdarə Heytinin solahiyətlərinə aid olan məsələlərin həlliində iştirak edir;

4.25.2. İdarə Heytinin iclasının gündəliyi ilə və baxımları nozorda tutulmuş materiallara əvvəlcəden tanış olurlar;

4.25.3. İdarə Heytinin qəbul ediləcək qarşalarına dair fikir bildirirler;

4.25.4. İdarə Heytinin solahiyətlərinə aid məsələlərə İdarə Heytinin iclaslarında baxmaq barədə tələb verirler;

4.25.5. İdarə Heytinin qarşaları, iclas protokolları və digər sənədlərə tanış olurlar.

4.26. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.27. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.28. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.29. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.30. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.31. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.32. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.33. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.34. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.35. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.36. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.37. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.38. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.39. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.40. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.41. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.42. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.43. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.44. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.45. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.46. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.47. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.48. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.49. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.50. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.51. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.52. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.53. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.54. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.55. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.56. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.57. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.58. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.59. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.60. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omeyin ödənişi fondu çərçivəsində təsdiq edir;

4.61. İdarə Heytinin üzvləri İdarə Heytinin iclaslarında baxımları, əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinə omey

Azərbaycan Respublikasının Nazirlər Kabinetini

№ 349

"Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gelən bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2431 nömrəli Fermanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

QƏRAR

Bakı şəhəri, 20 iyul 2024-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında) Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı:

1.1. doqquzuncu abzasda "Qeyd" 2-ci bondınıñ üçüncü abzasına "Ağdam" sözündən sonra "Ağdərə" sözü oləvə edilsin;

1.2. onuncu abzasda "Tərtər" sözü "Ağdərə" sözü ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasında torpaqların yeni normativ qiyamının müyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 1998, № 7, madda 477 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. hemin Qərarla təsdiq edilmiş "Kadastır qiyamət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyamot" codvelinin 8-ci, 12-ci və 24-ci bəndlərinin "Kadastır qiyamət rayonları, yarımrayonları və ora daxil olan inzibati rayonlar" sütunundan "keçmiş" sözü çıxarsın;

2.2. hemin Qərarla təsdiq edilmiş "Kadastır qiyamət rayonlarına və yarımrayonlarına daxil olan inzibati rayonların torpaqlarının normativ qiyamotının hesablanması üçün tətbiq edilən təshish əməlləri" codvelinin 8-ci və 12-ci bəndlərinin "Kadastır qiyamət rayonları, yarımrayonları və ora daxil olan inzibati rayonlar" sütunundan "keçmiş" sözü çıxarsın;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2000, № 12, madda 881 (Cild I) ilə təsdiq edilmiş "Kadastır qiyamət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının toynabı, coğrafi yerləşməsi və keyfiyyəti nozoru almışla müəyyənləşdirilmiş şəhər balları" codvelinin 8-ci və 12-ci bəndlərinin "Kadastır qiyamət rayonları, yarımrayonları və ora daxil olan inzibati rayonlar" sütunundan "keçmiş" sözü çıxarsın;

4. "Azərbaycan Respublikası orzızzıñ dövlət mühafizəsinin görtürümüş dəşmişməz tarix və mədəniyyət abidələrinin əhəmiyyət deşərcələrinin görə bölgüsündən təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2001, № 8, madda 555 (Cild I); 2024, № 2, madda 236; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 237 nömrəli Qərar) aşağıdakı dəyişikliklər edilsin:

4.1. hemin Qərarla təsdiq edilmiş 1 nömrəli oləvə - "Dünya əhəmiyyətli dəşmişməz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsinin 10-cu bəndinin "Verləşdiyi ünvan" sütunundan "Kəlbəcər rayonu" sözü "Ağdərə rayonu" sözü ilə əvəz edilsin;

4.2. hemin Qərarla təsdiq edilmiş 2 nömrəli oləvə - "Ölkə əhəmiyyətli dəşmişməz tarix və mədəniyyət abidələrinin Siyahısı" üzrə:

4.2.1. "Memarlıq abidələri" bölməsinin "Kəlbəcər rayonu" hissəsindən 268-280, 1228 və 1229 inventar nömrəli obyektlər çıxarsın;

4.2.2. "Memarlıq abidələri" bölməsinin "Ağdam rayonu" hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

204-1. Xanabərt qalası		Vəngli kəndi
204-2. Müqəddəs Yaqub kilsəsi	635-ci il	Kolatağ kəndi
204-3. Alban məbədi	614-cü il	Kolatağ kəndi
204-4. Qala		Çapar kəndi
204-5. Alban məbədi	XII əsr	Çıldırən kəndi
204-6. Qırmızı məbəd	XIII əsr	Çıldırən kəndi
204-7. Alban məbədi	X əsr	Cormanlı kəndi
204-8. Alban kilsəsi	XI əsr	Cormanlı kəndi
204-9. "Xatirvank" məbədi	1204-cü il	Qozlu kəndi
204-10. Alban məbədi	698-ci il	Yayıcı kəndi
204-11. Alban məbədi	672-ci il	Yayıcı kəndi
204-12. Məbəd	1283-cü il	Həsənəriz kəndi
204-13. Alban məbədi	500-ci il	Həsənəriz kəndi

4.2.3. "Arxeoloji abidələr" bölməsinin "Ağdam rayonu" hissəsinə sonaşdırılmış məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

701-1. Dovşanlı nekropolu	son tunc-ilk dəmir dövrü	Dovşanlı kəndi
701-2. Balıqaya nekropolu	son tunc-ilk dəmir dövrü	Sırxavənd kəndinin şəhər qəndə

4.3. homin Qərərlə təsdiq edilmiş 3 nömrəli oləvə - "Yerli əhəmiyyətli dəşmişməz tarix və mədəniyyət abidələrinin siyahısı"nın "Memarlıq abidələri" bölməsinə təsdiq edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmunda "Ağdərə rayonu" hissəsi oləvə edilsin:

"Ağdərə rayonu"

hissəsindən sonra aşağıdakı məzmun



Uzaqqorənlilik

İlham Əliyevin atlığı addımlar
həm bu günə, həm də gələcəyə hesablanır

İl Rusiya arasında hərbi əməliyatlardan başladı.

ABŞ və Qərb dövlətləri, Avropa İtifaqı Rusiyaya əqsaslı sanksiyaların tətbiqinə rəvəc verdi.

Avropa Rusiya qazından imtiyad etdi.

İlham Əliyevin uzaqqorənliliyi kara goldi.

Avropa dövlətləri Azərbaycan-dan təbii qaz almış üçün növbəyə durular, yenisi sazişlər bağlandı.

Sifarişlərin sayının yüksək həcmindən artması Azərbaycana qaz istehsalını və naqlini artırmağa əlavəlişli şərait yaratırdı.

Avropa İtifaqı üzvlərinə de többi qaz satan Azərbaycan həm etibarlı tərofdaş kimi tanındı, həm görkəmli ortaya qoydu, həm də iq-tisadi fayda götürdü.

Başa bir misal.

Böyük İpək yolunun salınması üzündən uzun müddət iddi ki, iş aparırlı, külli miqdarda sormayı yatarılırdı.

Bakı-Tbilisi-Qars demir yolu xəttiñi uğurla istifadəye verən, Xozerdən on böyük mülki donanıma sahib olan, okeana çıxışı olmasa da, beynəlxalq logistika mərkəzi kimi tanınan Azərbaycan Orta dəhlizli dənəsənə salmağı bacarıdı.

Həm də elə bir vaxtda ki, mühərribələr - Rusiya-Ukrayna və İsrail-HƏMAS savaşından onənovi yollarla yüksəlmələri təhlükəli olub.

Husilərin Qırızı denizdəki gəmilərə hücumları dövlətlərinə rəsədən tətbiq edilən qazandırımları, hərbi toqquşmalar və torpaqların işgal prosesləri yeni müstəqillik qazanmış dövlətlərin öz tərofdaşlarını bir daha müeyyinləşdirəndən, yeni qayda və prinsiplərə eməkdaşlıq qurularına zorur yaradır.

Elö bir oməkdaşlıq ki, qarşılıqlı maraqları tomin etsin, zorla kiminə iradəsinin qobulundan könar olsun, orası bütövlüyü və beynəlxalq hüquq hörmətə yanaşılsın.

Beləliklə, evveller iki dövlət arasında bas verən qazandırımları, qazanmışdır.

Bu sözüne də liyinqəcə eməl edir.

Azərbaycan Prezidenti İlham Əliyev həm də bütün dünyada sözünləri təsdiq etdi!

Qoşulmama Hərəkatında qazandığımız dostlar bəzə qorazın qarşısını qətiyyətlə aldılar!

Dedi və etdi!

Torpaqlarımızı erməni işğalından azad etdi!

Məcburi köçkünləri doğma eləbərləri qaytaracağıq, - demişdi!

Artıq Böyük qayıdış başlayıb

və sürətli davam edir!

Cənab İlham Əliyev Azərbaycan xalqına "Qarabağı yenidən tikib-quracaq, connatə çevirəcəyik" - vədinə də verib.

Bu sözüne də liyinqəcə eməl edir.

Qarabağ və Şərqi Zongəzər özü boyda tikinti meydənında qərvi!

Bu orazılardə aparılan inşaat işləri, gerçəkləşdirilən layihələr gölcəyə üvanlanıb:

• Mütəsir, hər kür şəraiti olan rəhat evlər və binalar tikilir;

• "Smart" tipli yaşayış məntəqələri salınır;

• Yeni yollar çöküllər, kölpürlər, vladuklular atılır, tunellər qazılır;

• İndidən beynəlxalq turizmin inkişafına iddmet edən infastruktur yaradılır; yeni iş yerləri açılır;

• "Yaşıl enerji" istehsalı diqqət mərkəzində saxlanılır.

Bir sözüne də liyinqəcə eməl edir.

Türk Dövlətləri Təşkilatı zamanın sınaqlarından bəzəq çoxaraq həyata əbdi vəsiqə qazandı.

Türk Dövlətləri Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır.

Qurumun üzvləri bir-birlərinə dost münasibəti bəsleyir, beynəlxalq toşkənliliklərə bəzəq çoxaraq həyata keçirir.

Ticarət dövriyyəsi, qarşılıqlı sərmaye yatırılması işi bir qədər də böyük rəqəmlərə ifadə olunur.

Dünyada gedən ziddiyətli voqanlı proseslər, Avropa İtifaqının müsəlman dövlətlərinə ögey və qeyri-səmimi münasibəti, MDB dövlətləri arasında bas verən qarşılıqlı sərəndəmələr, hərbi toqquşmalar və torpaqların işgal prosesləri yeni müstəqillik qazanmış dövlətlərin öz tərofdaşlarını bir daha müeyyinləşdirəndən, yeni qayda və prinsiplərə eməkdaşlıq qurularına zorur yaradır.

İlham Əliyevin qətiyyəti və bunun zoruriyyəti diqqətə çəkdi.

Qoşulmama Hərəkatının işləməsi dərindən təhlükəli edir.

Cənab İlham Əliyev 44

gündə Zəfər mühərribəsində möhtəşəm qələbəye imza ataraq torpaqlarımızın işğalına son qoydu,

dünyadakı prosesləri dərindən təhlükəli edərək doğru və uzaqqorən nticələr çoxardı.

Fərvəl ayndan keçirilən ina夸ra-siya mərasimində çıxışında işo

növbəti dövrünə diqqət proqnozunu verdi: "Bizim ailəmiz türk dövriyyədir, bizim başqa ailəmiz yoxdur!"

Artıq Türkiyə ilə Azərbaycanın qardaşlığına və dostluğuna eyni istək və məhəbbətlər ilə ilə sənədli.

• Qurumun institutional cəhətən inkişafına nail oldu;

• İqtisadi cəhətən zoif ölkələrə yardım göstərdi;

• "Vaksin millətçiliyi"ni ifşa etdi;

• Vaksin əldə edən bilməyərək COVID-19-də böyük itkilərə məruz qalan ölkələrə peyvənd və maliyyə yardımını tətbiq etdi;

• Yeni müstəmələkcilik münasibətlərindən əziyyətli cəhətən işləməsi dərindən təhlükəli edir;

• Gördüyü xeyirxah və gərəkli işlər sayında Azərbaycana xeyli dostlar qazandırdı!

İlham Əliyevin uzaqqorənliliyi yənə öz təsdiqini tapdı.

Azərbaycanın "Şanxay plus" təşkilatında dialoq üzrə tərəfdəş kimisi iştirakçı və yaxın müddətdə müşahidəçi statusunu qazanması imkanı, həbələ dünənən osas iqtisadi nəhənglərindən biri sayılan Çinlə münasibətlərin dəhəsənətli, səhər nail ola bilib.

Ona eşidən, sözüne baxan yoxdur! Qoşulmama Hərəkatına rəhbərliyi ilə İtalyan Heydər Əliyev Azərbaycana qazandırıldı dostlar işə vəsəndə karımıza goldilar.

Ermenistanın "böyük bacısı" Fransa Azərbaycan qarşı açıq düşmənciliyi gedərək təkcə erməniləri silahlandırmır.

BMT-nin daimi üzvlərindən biri sayılan dövlət 44 günlüğü Vətən mühərribəsindən və sonrakı dövrlərdə beş dəfə əlyəhimizə məsələ qaldırsa da, qıznamə qəbul etdirə biləndi!

Qoşulmama Hərəkatında qazandığımız dostlar bəzə qorazın qarşısını qətiyyətlə aldılar!

Dedi və etdi!

Torpaqlarımızı erməni işğalından azad edəcəyik, - demişdi!

Dedi və etdi!

Məcburi köçkünləri doğma eləbərləri qaytaracağıq, - demişdi!

Artıq Böyük qayıdış başlayıb

və sürətli davam edir!

Cənab İlham Əliyev Azərbaycan xalqına "Qarabağı yenidən tikib-quracaq, connatə çevirəcəyik" - vədinə də verib.

Bu sözüne də liyinqəcə eməl edir.

Qarabağ və Şərqi Zongəzər özü boyda tikinti meydənında qərvi!

Bu orazılardə aparılan inşaat işləri, gerçəkləşdirilən layihələr gölcəyə üvanlanıb:

• Mütəsir, hər kür şəraiti olan rəhat evlər və binalar tikilir;

• "Smart" tipli yaşayış məntəqələri salınır;

• Yeni yollar çöküllər, kölpürlər, vladuklular atılır, tunellər qazılır;

• İndidən beynəlxalq turizmin inkişafına iddmet edən infastruktur yaradılır; yeni iş yerləri açılır;

• "Yaşıl enerji" istehsalı diqqət mərkəzində saxlanılır.

Bir sözüne də liyinqəcə eməl edir.

Türk Dövlətləri Təşkilatı zamanın sınaqlarından bəzəq çoxaraq həyata əbdi vəsiqə qazandı.

Türk Dövlətləri Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır.

Qurumun üzvləri bir-birlərinə dost münasibəti bəsleyir, beynəlxalq toşkənliliklərə bəzəq çoxaraq həyata keçirir.

Ticarət dövriyyəsi, qarşılıqlı sərmaye yatırılması işi bir qədər də böyük rəqəmlərə ifadə olunur.

Dünyada gedən ziddiyətli voqanlı proseslər, Avropa İtifaqının müsəlman dövlətlərinə ögey və qeyri-səmimi münasibəti, MDB dövlətləri arasında bas verən qarşılıqlı sərəndəmələr, hərbi toqquşmalar və torpaqların işgal prosesləri yeni müstəqillik qazanmış dövlətlərin öz tərofdaşlarını bir daha müeyyinləşdirəndən, yeni qayda və prinsiplərə eməkdaşlıq qurularına zorur yaradır.

İlham Əliyevin qətiyyəti və bunun zoruriyyəti diqqətə çəkdi.

Qoşulmama Hərəkatının işləməsi dərindən təhlükəli edir.

Cənab İlham Əliyev 44

gündə Zəfər mühərribəsində möhtəşəm qələbəye imza ataraq torpaqlarımızın işğalına son qoydu,

dünyadakı prosesləri dərindən təhlükəli edərək doğru və uzaqqorən nticələr çoxardı.

Fərvəl ayndan keçirilən ina夸ra-siya mərasimində çıxışında işo

növbəti dövrünə diqqət proqnozunu verdi: "Bizim ailəmiz türk dövriyyədir, bizim başqa ailəmiz yoxdur!"

Artıq Türkiyə ilə Azərbaycanın qardaşlığına və dostluğuna eyni istək və məhəbbətlər ilə ilə sənədli.

• Azərbaycan iqtisadi imkanları ilə güclüdür!

• Azərbaycan siyasi nüfuzu, dünəndəki mövqeyi ilə güclüdür!

• Azərbaycan etibarlı dostları, sadıq tərəfdəşləri ilə güclüdür!

• Azərbaycan qüdrəti, qalib ordu ilə güclüdür!

• Azərbaycanın qardaşlığı ilə güclüdür!

• Azərbaycanın qardaşlığı ilə güclüdür!

• Azərbaycanın qardaşlığı ilə güclüdür!

• Azərbaycanın qardaşlığı ilə güclüdür!

• Azərbaycanın qardaşlığı ilə güclüdür!

<



II Şuşa Qlobal Media Forumu

Dünya mətbuatının diqqəti Azərbaycandadır

УКРІНФОРМ



Mirna ugoda məj Azerbaydjanom i Virmenisiye uzgədənənən 80-90% - Aliev

Tekst mirnoi ugodə məj Azerbaydjanom i Virmenisiye, nad yako nini trivas röbota, pogodjenni stronamis 80-90%.

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI

NOI



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI



Milli Məclisə seçkilərdə xüsusi seçki hesablarının açılması, seçki fondlarının formalasdırılması qaydaları və şərtləri

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkənər seçkilərin hazırlanması və keçirilməsi istiqamətində bütün zəruri tədbirlər Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyasının tərəfindən təsdiq edilən əsas hərəkət və tədbirlərin Təqvim planına uyğun arادıcı və sistemli şəkildə reallaşdırılır.

Milli Məclisə seçkilərdə həyata keçirilən əsas seçki horo-kotlarından biri xüsusi seçki hesabının açılmasıdır. Qanunvericiliyin tələbini əsasən, xüsusi seçki hesabı namızədin irolı sürlülməsi barədə dairə seçki komissiyasının tərəfindən təsdiq edilmiş surətidir.

Yuxarıda göstərilən sonadırlo yarışı, Seçki Məcəlləsinin tələbini uyğun olaraq tərtib edilmiş əsasnaməni qeydiyyat üçün zəruri olan seçci imzalarının yüksəlməsinə əzi 24 saat qalmış açılmışdır.

Namızedlər üçün vahid seçki fonduna yaratmaq niyyətində olan siyasi partiya, siyasi partiyaların bloku birməndən seçki dairələrinin 60-dan çoxunda irolı sürülən namızədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətinə vəhdi seçki fondunu formalasdırmaq üçün xüsusi seçki hesabı açırlar.

Namızədin, siyasi partiyaların, siyasi partiyaların blokunun yalnız bir xüsusi seçki hesabı ola bilər və bətəsən yalnız Azərbaycan Respublikasının Beynəlxalq Bankında və ya onun filiallarında açılmalıdır.

Namızəd özü və ya seçicilərin təsəbbüs qrupu tərəfindən irolı sürüldürde, xüsusi seçki hesabının açılması üçün müvafiq banka qanunun tələblərinə uyğun olaraq bir sira sənədlər təqdim edilməlidir. Bunlar xüsusi seçki hesabının açılması üçün təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Namızəd siyasi partiyaların tərəfindən irolı sürüldükde xüsusi seçki hesabının açılması üçün təsdiq edilmiş imza və mühür nümunələri vərəqi:

xüsusi seçki hesabının açılması üçün təsdiq edilmiş imza və mühür nümunələri vərəqi, namızədlərin irolı sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti.



məsi barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti, siyasi partiyaların qüvvədən nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, namızədin irolı sürülməsi barədə siyasi partiyaların qurultayı (konfransının, rəhbər orqanı iclasının) qərarı və müvafiq iclasın protokolu, Seçki Məcəlləsinin tələbini uyğun olaraq tərtib edilmiş və deputatlığa namızədiyi irolı sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi haldə homin vəzifə ilə uzaşmayan fealiyyətinə xitam verəcəyi barədə təsdiq edilmiş imza nümunəsi vərəqi (xüsusi seçki hesabının təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqi) və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin müyyəyen etdiyi qaydada təsdiq edilmiş vəkələtnaməsi, notariat qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Namızəd siyasi partiyaların tərəfindən irolı sürüldükde xüsusi seçki hesabının açılması üçün müvafiq banka təqdim edilər:

xüsusi seçki hesabının açılması üçün təsdiq edilmiş imza və mühür nümunələri vərəqi, namızədlərin irolı sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti.

Birinci təsdiq edilmiş imza və mühür nümunələri vərəqi, namızədlərin irolı sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti.

İkinci təsdiq edilmiş imza və mühür nümunələri vərəqi, namızədlərin irolı sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti.

Üçüncü təsdiq edilmiş imza və mühür nümunələri vərəqi, namızədlərin irolı sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti.

Dördüncü təsdiq edilmiş imza və mühür nümunələri vərəqi, namızədlərin irolı sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti.

Beşinci təsdiq edilmiş imza və mühür nümunələri vərəqi, namızədlərin irolı sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.

Şəhər, rayon, bələdiyyə, əməkdaşlıq və digər təsdiq edilmiş imzaların qaydasında təsdiq edilmiş imza və mühür nümunələri vərəqi.



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI



Mərkəzi Seçki Komissiyası tərəfindən Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində növbədənəkənər parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qaydasında həlli həsr olunan regional seminar-müşavirələrə start verilib. Həmin tədbirlərin tərkib hissəsi olaraq bu gün isə Naxçıvan "ASAN xidmət" mərkəzində sözügedən mövzu ilə bağlı seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimiz aziz xatirəsi birdən-birdən sükütlə yad edilib.

Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov tədbirin əhəmiyyətindən dərinlərə bildirib ki, bu cür tədbirlər seçki vaxtı naməzlərin narazılıqlarının sayının azalmasına, şikayətlər qarşısında ədaləti qorar verməklə həlli xüsusi önmə daşıyır. Seçkilərdə qeydiyyata alınmış 26 siyasi partiyadan 25-nin iştirak etdiyini vurgulayan komissiya üzvü vətəndaşların seçki hüquqlarının realizo olunmasında qanunvericiliyin tələblərinə doqquzlıq ilə riayət etmələrinin vacibliyini diqqətən qarşıladı və bununla əlaqədar zəruri tövsiyələr verib. O, dairə seçki komissiyalarında MSK-ya MSK-dan da məhkəməyə ünvanlanan şikayətlərin mözh bi tədbirlər vasitəsilə elə birinci mərhələdə həlli olunacağına ümidi var olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sə-



Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə olub



Bu il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənəkənər seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə programına uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümmükməsənəti miqyaslı tədbirlərə - Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həlli həsr olunan regional seminar-müşavirələrə start verilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti seminar-müşavirə iyulun 23-də Şirvanda region üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını ohata etməklə reallaşdırılır. Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov və Şirvan Apellyasiya Məhkəməsinin sədr evəzi Elçin Xasməmmədovun giriş nitqləri ilə başlayıb. Onlar öz çıxışlarında vətəndaşların seçki hüquqlarının realizo olunmasında qanunvericiliyin tələblərinə doqquzlıq ilə riayət olunmasının vacibliyini diqqətən qarşıdırılar.

Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsənovun "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərde vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması" prinsipləri və xüsusiyyətləri, "Məhkəmədən seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatin xüsusiyyətləri" mövzularında təqdimatları dinlənilib. İştirakçılara Seçki Məccləsinin müraciət və şikayətlərə dair tələbləri, habelə seçki hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə ətraflı məlumat verilib və meydana çıxan suallara aydınlıq gotırılıb.

Seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadilisi və müzakirələr aparılıb.

MSK-nın Şəkidə keçirdiyi regional seminar-müşavirədə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə edilib

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan

Respublikasının Milli Məclisinə növbədənəkənər seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həlli dair məsələlər ətraflı müzakirə olunub.



AZƏRTAC xəbər verir ki, Şəki şəhərində "ASAN xidmət" mərkəzində keçirilən seminar-müşavirə MSK-nin üzvləri, region üzrə apellyasiya məhkəmələrinin həkimləri, respublikanın şimal-qorə bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsinin dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Seminar-müşavirə MSK-nin üzvü Qabil Orucov və Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyevin açılış nitqləri ilə başlayıb. Bildirilək ki, Şəki ilə yanğı, ölkənin daha bir neçə regionunda toşkil edilən seminar-müşavirələr seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır.

Qeyd olunub ki, Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu tam əməniliklə deməyo osas verir ki, Milli Məcliso seçkilər də övvəlki seçkilər kimi, ədaləti və şəffaf keçəcək, vətəndaşların konstitusion hüquqları təmin olunacaq.

Sonra MSK Katibliyinin hüquq şöbəsinin müdürü Rafiq Abbasov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər də vətəndaşların seçki hüquqlarının po-

xavət Novruzov çıxış edərək qeyd edib ki, şikayətlərə Azərbaycan Respublikasının İnzibati-Prosesual Məccləsinin tələblərinə əsasən baxıllır. İş üzrə məhkəmə qararından həmin qararın tam formada təqdim olunduğu gündən 3 gün müddətdənəliyən Ali Məhkəmə-yə şikayət verilo bilər. Şikayət 3 gün müddətdənəliyən səsverme günü 30 gündən az müddət qalırsa iki gün müddətdənəliyən (lakin səsverme gündündən gec olmayaq), səsverme günü və həmin gündündən sonra daxil olmuş erizolərə isə dərhal baxılmalıdır.

Sonra Ali Məhkəmənin hakimi Müşfiq Həsənovun "Seçkilərə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədən seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər", Mərkəzi Seçki Komissiyası Katibliyinin müdürü İlqar Əlizadənin "Azərbaycan Respublikasının Milli Məclisində seçkilərde vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri" mövzularında çıxışları dinişlənilib.

Seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadilisi və müzakirələrənən sonra yekun vurulub.



AZERBAIJAN COP29

Yaşıl dünya naminə həmrəylik ili 2024

COP29 prezidenti Braziliya və Avstraliyadan olan nümayəndə heyətləri ilə görüşüb

COP29 Rəyasət Heyəti Çinin Uhan şəhərində Braziliyanın iqlim dəyişikliyi məsələləri üzrə milli katibi Ana Toni, eləcə də, Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Boven ilə görüşüb.

Trend bu barədə COP29 Rəyasət Heyətinin "X" platformasındaki paylaşımına istinadon xəbər verir.

"COP29 Rəyasət Heyəti Braziliyanın iqlim dəyişikliyi məsələləri üzrə milli katibi Ana Toni ilə iqlim Fəaliyyəti üzrə Nazirliyin 8-ci iclasında görüşməkden sonra məmənindur. Rəyasət Heyəti


Braziliya ilə six əməkdaşlıq edir. COP prezidentlərinin "Troika"si COP-lar arasında ardıcılılığı və uyğunluğunu təmin etdir. Bu dünyaya üçün bu kritik mövqədə stimul yaradır", - paylaşımında deyilir.

Qeyd edək ki, BMT-nin iqlim Dəyişmələri üzrə Çörçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrunda Azərbaycanda keçiriləcək. Bununla bağlı qorar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə erzində Bakı dünyasının mərkəzində keçiriləcək və 70-80 min yaxın xarici qonağı qəbul ediləcək.

Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb

İqtisadiyyat naziri Mikeyal Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Fəaliyyəti və İqlim üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Olaçqo Maliiyyə Alyansının homşəndi Mark Karni ilə görüşüb.

Nazirliyindən AZORTAC-a bildirilib ki, görüşdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətində iştirak, ətraf mühitin mühafizəsinə və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi önen verildiyi qeyd edilib.



Tərəflər Azərbaycanın BMT-nin iqlim Dəyişikliyi üzrə Çörçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi global iqtisadi çağırışların həllində faal mövqeyi, xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya, COP29 çərçivəsində potensial tərəfdəşlik məsələlərini müzakirə ediblər.

Əməkdaşlığın gündelikində olan məsələlər, o cümlədən dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb.

COP29 Azərbaycanın alternativ enerji sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir

"2024-cü ilin noyabrından Azərbaycanın keçiriləcək COP29 ölkənin başpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir".

Bu barədə ABŞ Dövlət Departamentinin Azərbaycanda investisiya mühitində dair hesabatında deyilir.

Materialda qeyd olunub ki, Azərbaycan həm quruda, həmdə donidər, külək və günəş enerjisinin inkişafı üçün böyük potensialı malikdir.

"Azərbaycan hökuməti 2030-cu ilədək elektrik enerjisi istehsalının ümumi quraşdırılmış gücündə gücündən keçiriləcək. Böyük enerji mənbələrinin payının 30 faiz olmasına qarşısına meqsəd qoyub. Əsas diqqət günəş, külək və su-elektrik stansiyalarına yönəlib, layihələrin həyataya keçirilməsində xarici investitorlar həlliədə rol oynayır. 2023-cü ilin oktyabrında Azərbay-



canda 230 meqavatt gücündə günəş elektrik stansiyası işə salınıb. Ölkə Xəzər dənizindən Avropana "yaşıl enerji" dəhlizini yaradılması üzərində foal iş görür. Böyük enerji sektorunda rəqəbat müsbət dəyişikliklər, o cümlədən artan investisiya, innovasiya və səsial-iqtisadi faydalara artmasının imkan yarada bilər", - hesabatda deyilir.

Ənənəvi enerjiyə gəlinəcək, Dövlət Departamentindən bildirilər ki, 2022-ci ilin iyundan qazanın demək olar ki, yarısını Avropana alır", - hesabatda deyilir.

Azərbaycan və Avropa Komisiyası 2027-ci ilə qədər Azərbaycanın Avropana ixracını iki dəfə artırmaq üçün anlaşıma memorandumu imzalayıb. 2027-ci ilə qədər Azərbaycan Trans-Adriatik Boru Komori (TAP) ilə qarınqlı ilde 20 milyard kubmetrədək artırmış planlaşdırır. 2023-cü ilde Azərbaycan Avropana 11,8 milyard kubmetr qaz tədarük edib. Azərbaycan qazının demək olar ki, yarısını Avropana alır", - hesabatda deyilir.

ABŞ Dövlət Departamenti tərəfindən qeyd edilər ki, neft-qaz sektorun tarixən xarici investisiyaların daha böyük hissəsini əldə etdi, Azərbaycan hökuməti iqtisadiyyatını şaxələndirmək üçün dörd qeyri-neft sektoruna yönəlib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/lojistika.

Azərbaycan hökuməti və analitiklər Azərbaycanın həmçinin Orta dəhliz kimi təmən multimodal Trans-Xozər Beynəlxalq Nəqliyyat Marşrutunda coğrafi coğrafi shəhərdən shəhərə mövqeyindən istifadə etməyə davam edecəyini gözləyir. Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropana vəsiatlıdır. Çin və Avropana İtifaqının konteyner dəmir yolu yüksəkşəhərə şəbəkələrini birləşdirir. Azərbaycanın yolu sistemində investisiya qoyur və artan yük axınından idarə etmek üçün liman imkanlarını genişləndirir", - hesabatda deyilir.

Dövlət Komitəsinin Mətbuat xidmətindən AZORTAC-a bildirilib ki, din xadim-



lərinin və dini icmaların nümayəndələrinin iştirak etdikləri aksiyada adıçəkilən rayonlardakı məscidlərin ətrafında abad-

lıq, yaşıllaşdırma işləri aparılıb, ağac və güllə kolları ekilib.

Qeyd edək ki, komitə tərəfindən davamlı şəkildə həyata keçirilən "Yaşıl gələcək naminə" aksiyası comiyiyotdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictmai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfesiyalarla məsənlər dəniz üzvlərini ümumiyyətli məsələlərə tərəfdən təqdim etdirilib.

lərinə, yaşlılıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

Ağdamın işğaldən azad edilmiş ərazilərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir



Otuş ilə yaxın dövrədə erməni vandalizminə mərəzə qələbə xərəkətlişti. Karabağ özünü yenidən dördən qədəm qoyub.

Müzəffər Ali Baş Komandanı İllah Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə neticəsində azadlıqlına qovuşmuş torpaqlarımıza həyət

yenidən qayıdır. İşğaldən azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin mətbuat katibi Leyla Sarabi AZORTAC-a bildirib ki, hazırda Ağdam rayonunun Sarıcalı, Xıdırı və

Kongörlü kəndlərində fərdi evlərin tikintisi davam etməkdədir. Belə ki, Xıdırıda 719, Kongörlüda 292, Sarıcalıda isə 203 fərdi evin tikintisi həyata keçirilir. Bündən əlavə kəndlərin hər üçündə işə yəhəbət kəndlərinin tikintisi də planlaşdırılır. Kəndlərdən do layihələndirme işlərinə artdıq başlanıb. Tağışlı kəndi özündə Tağışlı və Suma kəndlərini birləşdirəcək. Tikintinin ilkin mərhələsinə

do burada 78,05 hektar ərazi layihələndiriləcək və 108 fərdi ev tikiləcək.

L.Sarabi qeyd edib ki, cari ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməl qoyulan Şotlanlı, Tağışlı, Nəmərli və Güllüce kəndlərində do layihələndirme işlərinə artdıq başlanıb. Tağışlı kəndi özündə Nəmərli və Şurabad kəndlərini birləşdirəcək. Tikintinin ilkin mərhələsində burada 50,22 hektar ərazi layihələndiriləcək və

179 fərdi ev tikiləcək. Şotlanlı kəndi isə Şotlanlı və Umidlu kəndlərinin ərazisini əhatə edəcək. İlk mərhələdə 51 hektardan çox ərazi layihələndiriləcək və 205 fərdi evin tikintisi nəzərdə tutulur.

L.Sarabi işğaldən azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin tətbiqinin, "ağlı kənd" layihəsi icra olunacaq. Ümumi ərazisi 476 hektar olan kənddə ilk mərhələdə 851 fərdi evin tikiləmisi planlaşdırılır. Hazırda kənddə saqılı planlama işləri icra olunur".



Mərkəzi Çağırış Komissiyasının iclasında iyul çağırışının yekunları müzakirə olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Aparatunda müddətli həqiqi hərbi xidmətə iyul çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Qurumdan AZERTAC-a bildirilər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsel İbrahimovun sədrliyi ilə keçirilen

iclasda Prezident İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyul 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddəti həqiqi hərbi xidmət hərbi qulluqçuların ehtiyata buraxılması haqqında" Sərəncamının icra veziyəti müzakirə olunub.

Dövlət Xidməti tərəfindən 2024-cü ilin iyul çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddəti həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keçiriyətə komplekt-



loşdırılmış məqsədilə zoruri işlərin görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyasının tərkibinə daha 4 yeni dövlət qurumu (Dövlət Təhlükəsizliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyi) əlavə olunmaqla, üzvlərinin sayı 14-ə çatib.

Iclasan sonunda gündelikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

Qazaxıstanda bu ölkənin və Azərbaycanın hökumətləri arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Sazişi təsdiq edən qərar layihəsi dərc edilib.

AZERTAC xəbər verir ki, sənəd qanun layihələrinin dərc ediləsi və ictimai müzakirələrin aparılması üçün nozorda tutulmuş "Açıq hüquqi şəxslər" portalında yerləşdirilib.

Layihəyə əsasən, tərəflər aşağıdakı əməkdaşlıq formalaları barədə razılığa gəliblər: 1) solahiyəti orqan rəhbərlərinin rəsmi soñorları və ekspertlərin işi görüşləri; 2) müdafiə sahəsində aşağıdakı tematik istiqamətlər üzrə hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi - terroru və ekstremist teşkilatlar, qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr; 3) dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq, solahiyəti orqanları şəxsi həyati üçün ölkələrin ərazilərində birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi; 4) əməkdaşlığın digər formalaları.

Sənəddə bildirilir ki, məxfi məlumatların mübadiləsi, istifadəsi və mühafizəsi onların qarşılıqlı mühafizəsi haqqında ayrıca beynəlxalq müqavilə əsasında həyata keçirilir.

Tərəflər sazış çörçivəsində əməkdaşlıq zamanı əldə etdikləri məlumatlardan bu məlumatı verən tərəfin zərərini istifadə etmirlər.

Sənəddə deyilir: "İmzalanmış sazış çörçivəsində ölkələrin mübadilə edəcəyi məlumat müvafiq məlumatı verən tərəfin yağılı razılığı olmadan açıqlana, verilə və ya üçüncü tərəf ötürü təsdiq olunur".

Sazişin qüvvədə olma müddəti 5 ildir.

Serbiyanın hərbi attaşesi Azərbaycanın üzləşdiyi mina problemi barədə məlumatlandırılıb



Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) idarə Heyeti sədrinin müavini Samir Poladov Serbiyanın Azərbaycandakı hərbi attaşesi polkovnik Miley Çelikoviçəyə görüş keçirib.

ANAMA-nın Mətbuat xidmətindən AZERTAC-a bildirilir ki, görüşdə Azərbaycanın üzləşdiyi mina problemi, ərazilərin mina və partlamış hərbi sursatlarla çırklınlama səviyyəsi, agentlilik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fealiyyəti və ölkəmizdə mina fealiyyətinin todrisi üçün yaradılacaq "Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi" haqqında qonaq məlumat verilib.

Görüş zamanı ölkəmizdə icra edilən humanitar minatəmizləmə fealiyyətinin Serbiya tərəfindən mümkün dəstəyin göstərilməsi üzrə fizir mübadiləsi aparılıb.

Rusiyalı ekspert: "Azərbaycanın "Bir komər, bir yol" təşəbbüsü çörçivəsində əhəmiyyəti artacaq

"Cin ilə Azərbaycan arasında strateji tərəfdəşliq haqqında sənədin imzalanması Pekinin müasir xərçi siyaset strategiyasının montinqiyo və xüsusiyyətlərinə tam uyğundur".

Bu fikirləri AZERTAC-la Rusiya Xərçi İşlər Nazirliyi Diplomatik Akademiyasının Aktual Beynəlxalq Problemlər İnstitutunun (IAMP) eksperti Vladimir Nejdanov bəlliib.

Onun sözlərinə görə, Cin ilə digər xərçi ölkələr arasında müxtəlif növ tərəfdəşliq münasibətlərinin yaranması unikal bir hadisə deyil. Bu gün Cin strateji tərəfdəşliq, koordinasiya, əməkdaşlıq kontekstində feal siyaset yürüdü. Pekinin onlarla belə xüsusi tərəfdəşliq növü var.

Agentliyin həmsəhəbi deyib: "Bakı ilə Pekin arasında tərəfdəşliğin xüsusiyyətləri nəden xəbər verir? Əvvələ, həmin tərəfdəşliq Cin tərəfindən beynəlxalq əlaqələrin qurulmasına

osas və alternativsiz yolu kimi qəbul edilir. Pekinin müasir xərçi siyaset paradigması vurğulayıb ki, dövlətlər arasında münasibətlər qarşılıqlı faydalı, yəni onların "qazan-qazan" adlandırmaqları əsaslarında olmalıdır. Bu baxımdan, müxtəlif tərəfdəşliq növlerinin mövcudluğu Cinin diaq istəyi, münasibətlərinin inkişafı, pragmatik faydalara gücləndirilməsi ilə bağlı yanışmasını nümayiş etdirir".

V.Nejdanov Cinin Cənubi Qafqazın konkret bir ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə maraq olmasına sebəblərindən danışır, diqqəti Pekinin "Bir komər, bir yol" təşəbbüsüne yönəldib.

Ekspert vurğulayıb: "Xüsusi olaraq xatırlamış lazımdır ki, bir müddət əvvəl böyük bir layihə - Bakı-Tbilisi-Qars marsrutu hayata keçirilib. 2022-ci ilin aprelində Cin Sian şəhərindən yüksək qatarlarını principə yeri, əvvələr mövcud olmayan marsrut üzrə

Qazaxıstan, Azərbaycan, Gürçüstən, Ruminiya, Macaristan, Slovakiya, Çexiya vəsaitləsi tranzitlə Almaniya-yə göndərməyə başladı. Gələcəkdə isə Bakı-Tbilisi-Qars marsrutunun bu layihəyə integrasiyası gözlənilir. Azərbaycanın burada Cinin strateji tərəfdəş kimi əhəmiyyətinin birinci məsələsi budur. Onu da unutmayıq ki, Trans-Xəzər Beynəlxalq Naqışiyat Marşrutu üzrə daşımaların höcmi getdikən cəxalı. Yəni "Bir komər, bir

yol" təşəbbüsü çörçivəsində Azərbaycanın rolü artır".

Rusiyalı politoloq xatırladıb ki, trans-Xəzər marsrutu üzrə yüksəkşəhərləri artırmaq üçün Azərbaycan, Gürçüstən və Qazaxıstan 2022-ci ilin martında müstərolər müəssisəsi - Avrasiya Domir Yolu Alyansının yaradılması barədə razılığla güldür. V.Nejdanovun fikrincə, belə bir razılışa tranzit əməliyyatlarının somorolü idarə edilmesi üzrə xidmətlərin avtomatlaşdırılmasına və sor-həndlər görəmli əməliyyatlarının sa-dələdirilməsinə yönəldib.

Ekspert müsəhəbinin sonunda deyib: "Eyni zamanda Gürçüstən, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında tranzit potensialının yaxşılaşdırılması və global ticarət şəbəkəsinə integrasiya istiqamətində soy gəstirməyə razılıq verən boyannamə imzalanıb. Son 2-3 ilde biz "Bir komər, bir yol" təşəbbüsü çörçivəsində Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətinin artırılması məşhədindən idarə. Bu əməkdaşlığı təsdiq edilir ki, Bakı və Pekin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək, beynəlxalq məsələlərdə əlaqələri gücləndirmək, iki ölkənin ümumi məsələlərini birgə qorumaq, birləşək regional və qlobal sülh, sabitlik və inkişafə töhfə verən barədə razılıq göldür. Boyannamədə əhəmiyyətin vurğulanır ki, Azərbaycan və Cin bir-birini prioritet və etibarlı tərəfdəşlər hesab edir və xərçi amillərdən asılı olmayaq, ikitoşlı münasibətlərə dair siyaseti müstəqil şəkildə müsəyyən edirlər.



Qərb regionda sülhə əngəl törədir

Avropa İttifaqı Şurasının Ermənistana hərbi yardım qərarı bölgədə destruktiv fəaliyyətə xidmət edir

Əvvəl 1-ci sah.

Belo olduğunu və hücumxarakterli silahların Ermənistana verilməsi iso többi ki, müdafiə xarakteri daşıdır.

Bu il aprelin 5-də Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistana pərdəvarxası təhlükəsizlik təminatlarının verilməsi mosoloları müzakirə olunmuşdu. Bir sıra görünü xarakteri iqtisadi dəstək paketləri önləndirilən plana atılsa da, əsas məsələ Ermənistannın təhlükəsizlik təminatı adı altında silahlandırılması idi.



Ümumilikdə Avropa İttifaqı, Qərb dövlətləri hər fürsədə Ermənistana dəstək olmağa çalışırlar. Təbii ki, məqsəd deyildiyi kimi, Ermənistani qorunma, onun müdafiə qabiliyyətini artırmaq deyil, öz məkrli, cırkin niyyətlərini regionda həyata keçirmək üçün ondan alot kimi istifadə etməkdir.

Fransanın silahlandırma siyasetindən sonra indi da Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərar olasın, "Avropa Şurə Fondu" çörçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardımın nozorda tutulması da bu məqsədə xidmət edir. Alının bir qərar bölgədə avci xələr yaratmağa və gərginliyin artırmasına yönəlib. Ermənistən kimi işgalçı dövlətin silahlanmasına əl çapmaq terrorizmə dəstəkləməklə, əhəmiyyətin regionda sülhə engel törədir.

Azərbaycan Xərçi İşlər Nazirliyi Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qotiyətə etiraz edib və bildirilib ki, göstərləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağı gözlənilir. Qeyd olunub ki, Ermənistani sözügedən hərbi yardım və belə yardımın goləcək artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsinə 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda orası bütövlüyümzə qarşı əiddələrdən oləcək. Azərbaycanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.

"Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasetinə töhfə verən kimi addimlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks teqdirdə, Ermənistən sabitliyi pozan her hansı məməkən təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bələşəcək", - deyə məlumatda bildirilib.

Azərbaycanın maraqlarını görməzdən gəlməyə çalışanlar uğursuzluğa düşər olacaqlar

Bir tərəfdən Azərbaycanla Ermənistən arasında sülh məqaviləsi istiqamətində addimları, irəliyəşəri dəstəklədikləri, sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Bu pərdəvarxanın sabitliyi pozan her hansı dəstəkləməsi, əsaslı şəkildə qərezli, ədalətsiz mövqə sorğulayır.

Prezident İlham Əliyev "Yalan məlumatların ifası: Dezinformasiyaya qarşı mübarizə" mənzusunda II Şuşa Global Mədəni Forumunda Ermənistən hərbi baxımdan maliyyələşdiriləninin Azərbaycan üçün qəbul edilməz olduğunu bildirib: "Qafqazda ayrıca xələrin çökülməsi olduqca tövəccübüldür. Bildiğiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların bənəyin xərçi naziri hesab edilən ali komissar Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistən hərbi baxımdan maliyyələşdirilməsi məsələsinə müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmış məqsədini güldür. Bəzən və bəzən üçün əllərindən goləni edir, nələrisə gizlətməyə çalışırlar, indi buna da etibarlı dəyərli.

On əsası, Ermənistən anlamalıdır ki, hər hansı ölkəyə, beynəlxalq təşkilata sığınmaqla nəsə əldə edə biləməyəcək. Ona vəd verənlər, silahlandıranın məqsədi iso Cənubi Qafqazda gərginliyin saxlanması, yeni münaqişə ocaqlarının yaradılmasına Ermənistən oyuncaq kimi istifadə etməkdir. Bu isə noticədə on çok Ermənistənə ziyan getirəcək. Silahlanmaqla yeni toxibratlara cəhdələr onun həvəsini yeno qurşağında qoyacaq.

*Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"*



Idimanşəvərlərin böyük həyacanla gözəldiyi an golib çatır. İyulun 26-da Fransanın paytaxtı Parisdə 33-cü Yay Olimpiya Oyunları start götürür. Olimpiadadan tarixinə nəzar yetirdikdə qədim Yunanistanda hələ 28 əsr bundan avval kimin daha güclü, çevik və cold olduğunu aşkar etxarraq üçün atletlərin yarışı keçirilirdi. Elə bu səbəbdən on böyük və möşhur idman yarışları Olimpiya şəhərində təşkil olunurdu. Ona görə də hamim oyunları Olimpiya Oyunları adlanırdı. Yunanistanda bu, on böyük bayram hesab olunurdu və hər 4 ildən bir (141 gün) keçirilirdi.

Qədim idman festivalı

Qədim Olimpiya Oyunlarının yaranmasının söz açıq vurğulamaq lazımdır ki, o dövrü bə, bir növ dəməni sitayı, ibadət nəzəriyyəsinə əsaslanırdı və stadiyon, teatr və məbəd müqəddəs yeri sayılırdı. İki şəhərdə - Olimpiya və Delfidə hər dörd ildənər keçirilən Olimpiya Oyunlarının yaranma tarixi ilə bağlı giniñməz qədər golib çatmış bir sira rəvayətlər mövcuddur.

Onların birində qeyd olunur ki, Olimpiya Oyunları ilk dəfə eramızdan əvvəl 776-ci ildə Yunanistanda Olimpiya şəhərində Zevsin şərafına keçirilməye başlanmışdı. Olimpiada beş gün arzində keçirilir - 1-ci və 5-ci günlər idmanlı morasımları, qalan günlər isə idman yarışlarına has edilirdi.

Diger rəvayət göro, Ellada hökmətlər İftit Sparta hökmətləri Likurqları müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirmək qərara alınır. Müyyəyn müddəd keçidkən sonra Ellada torpağından bütün hərbə omolyiatyart dayanır. Oyunları keçirilməsi mərasimi omok, möşət və sülh romzino çevirili.

Klassik dövr (e.e. V-IV asrlar) Olimpiya Oyunlarının programına ikitəkərlər arbalarbada yürüyüş, yumruq döyüşü, bəşnövçülük (qasıç, nizə və disk tullamaq, uzununa tullamaq, gülös), hemçinin incəsonut müsabiqələri və sənət daxili idi.

Lakin miñas Olimpiya Oyunlarının tarixinin başından keçirən bugünkü gino golib çatmadında on böyük rol prisndə pedaqoq Baron Pyer de Kuberten məxsusdur. Tarixi araşdırılarda yer alan monbalorə əsasən, o, bu zaman Olimpiya idəyələrinin dərinləndirilən, sosial, siyasi, dini eqidəsindən və idmana daxili olmayan digər amillərdən asılı olmayaq, bütün qitələrin atletləri arasında vicedən idman mübarizəsinin simvolu kimi qobul etmişdir.

Bir faktı da unutmayaq ki, Kubertenə qədər Olimpiya Oyunlarının bərpası ilə möşət olanlar arasında İtaliyanın görkəmli dövlət xədimi Mateo Palmiyer də var. O, hələ intibah dövründə antik Olimpiya Oyunlarının bərpası ilə möşət olmuşdur. Sonrakı cəhdər isə ingilis alimləri Robert Dover və Jilberta Vestan (1703-cü və 1756-ci illər) tərəfindən edilmişdir. Hettik J.Vestan özünü doktorluq dissertasiyamı bu mövzuya həsr etmişdir.

26 əsrlik fasiledən sonra yenidən Yunanistanda

Müsəris Olimpiya Oyunlarının yaranması ilə bağlı on uğurlu təsəbbüs XIX əsrin sonlarında qeyd olunur. Belki, fransızlar gənclərin fiziki təbiyəsi təcrübəsinin öyrənilməsinə qərara alırlar. Bu işi 1889-cu ildə P.Kuberten tapşırırlar. O, bütün ölkələri gozir, universitetlər, kolleclər, liseylər olur və xarici ölkələrdəki hommaracların möktubları yazar. P.Kuberten, əsasən, yunanların 1859-1889-cu illərdə keçirdikləri oyunları döründən öyrənir. 1892-ci il nobayırda 24 Fransiya qaydırdaq Sorbon Universitetində özünün möşət "Olimpiya renessansı" adlı mühəzzirosunu oxuyur.

XIX əsrin sonunda müsəris Olimpiya hərəkatı salnaməsi ilk sənədlər yarılır. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birliklərinin yaradılması Fransanın icmatalı adımı Pyer de Kuberten Olimpiya Oyunlarını bərpa etmək ideyəsini həyata keçirməyə imkan yaratır.

1894-cü ilin iyünlü ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya Oyunları-


"Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sira idmançılarının yola-salma mərasimi keçirilir. Heydər Əliyev Beynəlxalq Aeropordunda təşkil olunan töhrədə gənclər və idman naziri Forid Qayıbov, müavini Mariana Vasileva, federasiya nümayəndələri, azarkeşər və idmançıların yaxşuları iştirak ediblər.

İlkin olaraq, cüdo, badminton, təqribçilik, avarçəkmə və kəməndan oxatma təzə komandalarımız Fransa paytaxtına yollanıblar. Boksçularımız isə artı 2 gündür Parisedərlər. Onlar Almaniyadakı təlim-moşq toplantılarından bərabər oyunları keçiriləcəyi məkəna yollanıblar.


Gənclər və idman naziri Forid Qayıbov "Paris-2024" Yay Olimpi-

XXXIII PARİS Yay Olimpiya Oyunları

AZERBAIJAN



"Afina-1896"



"London-1908"



"Paris-1900"

Afinadan Parisədək 33-cü Yay Olimpiya Oyunları start götürür

nin taşkınlı və Beynəlxalq Olimpiya Komitesi (BOK) yaradılması layihəsi ilə çıxış edir. Təsis konqresi Kubertenin təkifini boyonur. Olimpiya hərəkatına rəhbərlik və oyunların taşkınlı üçün homin iljyundan 23-də Beynəlxalq Olimpiya Komitesi yaradılır. Onun tərkibindən konqresdə iştirak edən ölkələrin nümayəndələri - fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və mərakeş tullamaq, uzununa tullamaq, gülös), hemçinin incəsonut müsabiqələri və sənət daxili.

Lakin miñas Olimpiya Oyunlarının tarixinin başından keçirən bugünkü gino golib çatmadında on böyük rol prisndə pedaqoq Baron Pyer de Kuberten məxsusdur. Tarixi araşdırılarda yer alan monbalorə əsasən, o, bu zaman Olimpiya idəyələrinin dərinləndirilən, sosial, siyasi, dini eqidəsindən və idmana daxili olmayan digər amillərdən asılı olmayaq, bütün qitələrin atletləri arasında vicedən idman mübarizəsinin simvolu kimi qobul etmişdir.

Bir faktı da unutmayaq ki, Kubertenə qədər Olimpiya Oyunlarının bərpası ilə möşət olanlar arasında İtaliyanın görkəmli dövlət xədimi Mateo Palmiyer də var. O, hələ intibah dövründə antik Olimpiya Oyunlarının bərpası ilə möşət olmuşdur. Sonrakı cəhdər isə ingilis alimləri Robert Dover və Jilberta Vestan (1703-cü və 1756-ci illər) tərəfindən edilmişdir. Hettik J.Vestan özünü doktorluq dissertasiyamı bu mövzuya həsr etmişdir.

Bəsliklə, Birinci Olimpiya Xartiyası təsdiq olunur və Olimpiya Oyunlarının müdiddəti və keçirilmə yeri müəyyən edilir. İlk Olimpiya Oyunları 1896-ci ildə Yunanistanda paytaxt Afinada keçirilir.

Olimpiya məşəli

Olimpiya Oyunlarında qaldırılan bayraqa yanaşı, açılış günü stadionda yandırılan möşəl də yadda qalır. Ənənəyə görə, möşəlin alovu Yunanistanda Afinə şəhər yaxınlığında yerləşən Olimpiya möbədindən götürürlür. Bündən sonra xüsusü seçilən oğlan və qızlar möşəli Olimpiya Oyunları keçirilən şəhər doğuru qaca-qaca bir-birilərinə ötürürler. Son anda möşəl adlı-sənli idmançıyı verilir və o, stadiono daxili olub Olimpiya Oyunlarının möşəlini yandırır. Bu möşəl yarışların açılışından başlınuş qədər səndürülür.

İlk Olimpiya Oyunlarında stadiondakı möşəli, əsasən, kişi idmançı yandırır. Qadın idmançılar arasında isə ilk dəfə bu şərəfə 1968-ci ildə Meksikoda keçirilən Olimpiyadada meksikalı Enriketta Basilio Sotelo layiq görülmüşdür. Maraqlıdır ki, BOK rəhbərliyi möşəli əlində tutan idmançının seqəndə əsasən onun ad-sənə, qazandığı uğurlarla yaraşlı olmasına fikir verirdi. Ancaq 1958-ci ildə Melburn Olimpiyadasında möşəli 18 yaşlı, heç ki-



"Afina-2004"

min tanımadığı avstraliyalı Ronald Klark yandırılmış. 8 il sonra isə Tokioda möşəli yandırmaq hüququ Yaponiyannı Xirosimo şəhərindən atom bombası düşən gün anadan olmuş Iosinori Sakaiyə verilmişdi.

Olimpiya andı

"Bütün idmançılar adından mən Olimpiya Oyunlarında idman qanunlarına hörmət edib, and imişidilər. Onun mözəmnə belədir: "Ha-

şəl idman rühunda və komandalarımızın uğurunu düşürək çıxış edəcəyimə and içirəm!" İlk dəfə 1920-ci ildə Antverpende keçirilən olimpiyadada yerli qılcıqlıdan Viktor Buan bu andı söyləyim. Və homin vaxtdan indiyədək Olimpiya Oyunlarında hor bir idmançı bu yarışların homin qanunlarına keçiriləcəyinə and içirən.

1968-ci ildə Meksikada keçirilən Olimpiyadada idmançılar yanaşı, hakimlər də ilk dəfə and imişidilər. Onun mözəmnə belədir: "Ha-

kimlərin adından mən Olimpiya yarışlarının biterəf keçiriləcəyinə and içirəm".

Onu da olavo edək ki, Olimpiya Oyunlarının yarışların keçirildiyi ölkənin Prezidenti açır. Dördüncü illərin on osas yarışın Beynəlxalq Olimpiya Komitesinin prezidenti bağlıdır. 1952-ci il Helsinki'də keçirilən Olimpiya Oyunlarından sonra idmançıları təqib etməyən yaradı. Yarış başlıq olan edilən kimi stadionda ola bələd "Əlvida, Helsinki! Melburn bizi gözləyir!" sözleri yazılıdır.

Olimpiya bayrağı

Hər bir Olimpiya Oyununun açılışı keçirilən stadionda havaya Beynəlxalq Olimpiya Komitesinin (BOK) bayrağı qaldırılır. Ağ rəngli və bayraqda dünən və qızışın rəmzi rongöründən olan bir-birinə keçirilən həlqələr təsvir olunmuşdur. İlk dəfə bu bayraq 1920-ci ildə Belçikanın Antverpen şəhərində keçirilən Olimpiya Oyunlarında qaldırılmışdır. Mözhə və vaxtdan etibarən anoneyə görə, əvvəlki Olimpiya Oyunlarının keçirildiyi şəhərin nümayəndəsi bayrağı BOK prezidentini təqib edir.

Beynəlxalq Olimpiya Komitesinin rəhbəri isə bayraq növbəti Olimpiyadadan keçirilən şəhərin merino tövhibi verir. Bu onuno vaxtdan indiyədək saxlanılmışdır. Onu da olavo edək ki, Svan homçının Olimpiya Oyunlarının tarixindən yaşı qalıb adına malikdir. O, 1908-ci ildə iki qızıl medal qazanmışdır.

Olimpiya tarixinə Norveç yaxtaşı Maqnus Konovun adı qızıl horflərə daxil olmuşdur. O, 1920-ci ildə Stokholmda keçirilən Yay Olimpiyadasında 73 yaşında güllo atıcılığı programında iştirak etmişdir. Maraqlıdır ki, Oskar Swan dörd il sonra Parisdə keçirilən Olimpiya Oyunlarına da hazırlaşmış, ancaq sohbatında yaranmış probleme görə çıxış edə bilməmişdir. Qeyd edək ki, Swan homçının Olimpiya Oyunlarının tarixindən yaşı qalıb adına malikdir. O, 1908-ci ildə 61 yaşındakı iki qızıl medal qazanmışdır.

Olimpiya tarixinə Norveç yaxtaşı Maqnus Konovun adı qızıl horflərə daxil olmuşdur. O, 1920-ci ildə Stokholmda keçirilən Yay Olimpiyadasında 73 yaşında güllo atıcılığı programında iştirak etmişdir. Maraqlıdır ki, Oskar Swan dörd il sonra Parisdə keçirilən Olimpiya Oyunlarına da hazırlaşmış, ancaq sohbatında yaranmış probleme görə çıxış edə bilməmişdir. Qeyd edək ki, Swan homçının Olimpiya Oyunlarının tarixindən yaşı qalıb adına malikdir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Olimpiyaçılarımız Parisdədir



çü komandamızın Parisdə uğur qazanacağına inam da ifadə edib: "Hər kəse inanır və uğurlar arzulayır. Olimpiyadadan başlamasını sabırsızlıklı gözləyir. Sayılı günler qalıb".

Qeyd edək ki, Olimpiyadada 48 idmançı 15 idman növü üzrə 17 programda çıxış edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdo Gültac Məmmədliyevə və boksu Məmməd Abdullayevə olacaqlar.





"AZƏRİŞIQ" ASC PAYTAXTDA VƏ REGIONLarda ENERJİDOLDURMA MƏNTƏQƏLƏRİ QURAŞDIRIR

**Elektrikmühərrikli nəqliyyat və
sənaye sektorlarında istifadənin təşviq
edilməsi haqqında canab Prezident
İlham Əliyevin soranıcamına
əsasən "Azərişiq" ASC paytaxtda və
regionlarda enerjidoldurma
məntəqələrinin quraşdırılmasının
davam edir.**

Cari ilin ölkəmizdə "Yaşıl dünya nəmənə homşörylik ili" elan edilmişdir. Bakı şəhərində keçirilən COP 29 ərofesində paytaxtda və regionlarda enerjidoldurma məntəqələrinin zəruri infrastrukturunu yaradılar, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.

"Azərişiq" ASC-nin Mətbuat xidmətindən verillən məlumatlara görə, Bakıda da ha 12 nöqtədə - Nərimanov rayonunda Atatürk parkı, Gənclik metrostansiyası, Aşıq Molla Cümə küçəsində, 215 sayılı

yarımstansiyaların yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ şəhər bulvarı dairəsində, Məstəqə elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq "Sea Breeze" yarımstansiyasında və Sea Breeze yaşayış kompleksinin parking ərazisində, Xətaidə "Ağ şəhər-1" və "Ağ şəhər-2" yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yoluñun üzərində, Nəsimidə "Dağlıq" yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində enerjidoldurma məntəqələri quraşdırılıb, hərəkətə son tamamlama işləri həyata keçirilir.

Eletromobililləri şarj etmək üçün istifadə olunan bu qurğular "yaşıl enerji" ilə dəstəkləndiyi üçün dəmət mühitin qorunmasına müümü rol oynayır. Həmçinin "Azərişiq" ASC tərəfindən quraşdırılan yüksək güclü məlik sərətlə, sabit coro-yanlı məntəqələrdə eletromobilillər qısa vaxtda keyfiyyətli elektrik enerjisi ilə doldurlar.

Qeyd edək ki, cari üçün ölkə əraziində 147 nöqtədən enerjidoldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxt, 58-i regionlarda, 20-si isə Qarabağ və Şərqi Zəngozur rayonu payına düşür.

Fransadan daha bir rəzillik

Ölkənin Olimpiya yığmasındaki hicablı idmançıların
yarışlarda iştirak etmələrinə qadağa qoyulub

"Hamı üçün açıq
Oyunlar" - bu, Paris
Yay Olimpiya Oyunları
nınədir.



məməlidir. Ümumiyyətlə, Qadınlar qarşı ayrı-seçkililikin aradan qaldırılması üzərə komitə hesab edir ki, konvensiyaya uyğun olan istənilən dövlət, o cümlədən Fransa, cinslərin aşağılığı vo ya üstünlüyü fikri-nəsaslanan hor hansı sosial və ya modəni nümuneleri dəyişdirmək üçün bütün lazımı tədbirləri görməye bortcludur".

İş o yərə çatı ki, Fransa hakimiyəti özüne bərəat qazandırmaq üçün bəhənələr götürməlidir, idman naziri

Ameli Ude-a-Kastera bildirib ki, qarşılıqla bərəat birləşdirilən, "Hamı üçün açıq Oyunlar"dan necə danışmaq olar? Digər ölkələrin müsləman qadınları hicabda yarışa-çaqları halda, İslami qəbul edən vo başları örtən fransız qadın idmançılar Olimpiyadan evdən izləməli olacaqlar. Dini etiqad hüquq insanın yaşamasına həlqə kim tam haqqıdır?

Amma deyəsən, Fransada bunu unudublar.

Bu ölkədə insanların başqa hüquqları da pozulur. Bu arada Fransanın daxili işlər naziri Cerald Darmanen "Le Journal du Dimanche" noşırname məsahibində deyib ki, yüzdən yaxın insana casusluq təhlükəsi vo kibər-hücumlar sobəbindən Olimpiya Oyunlarına akreditasiyadan imtina edilib. Söhbət Rusiya, Belarus və digər ölkələrdən gələn müraciətlərdən gedir.

Nazir deyib ki, homin adamlar müxtəlif "pərdələr" altında - jurnalist, texniki işçi, fizioterapiya mütəxəssisi və s. kimi akreditasiya olunmağa cəhd ediblər.

Darmanenin fikrine, bu şəxslərin möqsədi ehtimal ki, rətəraktılar tətəmkən deyil, köşəfiyyat və önenəvi casusluqdan oləvə, kibər-hücum həyataya keçirmək üçün kompüter şəbəkələrinə çıxış olda etməkdir.

Ümumilikdə, indiyədək 4355 nefer Olimpiyada akreditasiyadan keçmək imkənindən təqib edilir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Əlaqə telefonları:

Qəbul ofisi	- 539-68-71,	Beynəlxalq hayat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	İlhamiyyat şöbəsi	- 539-56-60, 434-55-58
Mosul katib	- 539-63-30, 539-72-39	İlhamiyyat şöbəsi	- 539-49-20, 539-31-11,
Mosul katib müavinləri	- 539-43-23,	Fotoillustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyaset şöbəsi	- 539-44-91,	Kompiuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,		- 539-59-33
	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbaijan-news.az
az.reklam@mail.ru

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzeti kompüter mərkəzində yüksələşdirilən, "Azərbaycan Naşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

The screenshot shows the homepage of the Azərbaycan newspaper website. It features a large photo of President Ilham Aliyev at the top. Below him are several news headlines and snippets, including one about the Global Media Forum and another about US President Donald Trump. The website has a clean, modern design with a blue header and footer.

Hörmətli oxular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzəlşəniz,
redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı
qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoç" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatuyayımlı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) **manat**

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) **manat**

3 aylıq - 46,80 (qrax altı manat səksən qəpik) **manat**

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) **manat**

Bu ərazilərdə hava xətləri sökülərək yeraltı kabellə əvəzlənir



ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi

SƏFA MİRZƏYEVİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin kəməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyaset və sənaye məsələləri şöbəsinin müdürü Natig Əmirovə anası

SİRİNNAZ XANIMIN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

"Azərenerji" ASC-nin rəhbərliyi və kollektivi Milli Məclis Aparatının sabiq rəhbəri

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin əməkdar dövlət qulluqçusu, hüquq ictiyatiyyətinin nümayəndəsi

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi hüquq ictiyatiyyətinin nümayəndəsi, Məhkəmə-Hüquq Şurasının üzvü

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının əməkdaşları iş yoldaşları Nəzirə Məmmədova qardaşı

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Milli Məclisin rəhbərliyi, deputatlar, Parlament Aparatının vo İşlər İdarəsinin kollektivləri Milli Məclis Aparatının sabiq rəhbəri

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Baba Rzayev və "Azərenerji" ASC-nin kollektivi Azərbaycan Respublikası Prezidentinin kəməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyaset vo sənaye məsələləri şöbəsinin müdürü Natig Əmirovə anası

SİRİNNAZ XANIMIN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi hüquq ictiyatiyyətinin nümayəndəsi, Məhkəmə-Hüquq Şurasının üzvü

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının əməkdaşları iş yoldaşları Nəzirə Məmmədova qardaşı

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Məmmədovlar, Bayramovlar və Akkubayovlar ailələri

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Məmmədovlar, Bayramovlar və Akkubayovlar ailələri

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Məmmədovlar, Bayramovlar və Akkubayovlar ailələri

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Məmmədovlar, Bayramovlar və Akkubayovlar ailələri

SƏFA MİRZƏYEVİN
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Məmmədovlar, Bayramovlar və Akkubayovlar ailələri

</